

İlham Əliyevdən diplomatiya dərsi

Prezident İlham Əliyevin bu il dekabrin 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Vis-kontini, ABŞ-dan olan həmsədri Endrū Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspikini qəbul edərkən iibrətamız çıxışı ilə Azərbaycan diplomatiyası tarixinə yeni bir şanlı səhifə yazdı.

Əlbəttə, Prezident 28 il Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin həllinə cəhdləri imitasiya edən bu qurumun təmsilçilərini qəbul etməyə və çağırılmayan qonaqları müvafiq nazirliyin rəhbərinin üstünə göndərə bilərdi. Amma əksinə, onları qəbul etdi, işgalçı Ermənistanın 30 ilə yaxın müddət ərzində törendiyi bütün cinayətləri sadaladı, səbir və təmkinlə baş verənlərdə işgalçı Ermənistanın və ona dayaq duran beynəlxalq qurumların

günahkar olduğunu bildirdi. İlham Əliyev görüşün sonunda ən vacib məqama toxundu: "Bununla, mən sözlərimi yekunlaşdırıram ki, siz dinleyim, çünki buraya gəlməksizin idəyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilerəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlşinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, bu-

yurun. Əgər istəmirsinizsə, mən onlara deym getsinlər. Necə istəsəniz. Buyurun, sizini dinləyirəm".

Bələ qəbul diplomatik dilde Minsk üçlüyünün 28 illik fəaliyyətsizliyinə verilən konkret və lakonik qiymətdir. Yəni 28 il gəldiniz, əlinizi əlinizin üstüne qoyub oturdunuz, indi nə edəcəksiniz ki!?

Prezident çıxışının əvvəlində qonaqlara xatırlatdı ki, Minsk qrupu ilə bir il əvvəl baş tutan son görüsden sonra ciddi dəyişikliklər baş vermiş, münaqişənin həlli yeni reallıqları gündəmə gətirmişdir: "Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılışırıam ki, Dağılıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikir-dəyəm".

İlham Əliyevdən diplomatiya dərsi

Əvvəli 1-ci səh.

Dövlət başçısı elə çıxışının evvəlində təəssüf hissi ilə Minsk qrupunun münaqışının həllində heç bir rol oynamadığını, Azərbaycanın döyüş meydanında qalib gələrək Ermənistani işgalçıları dövlət kimi məglubiyyətini təsdiq edən kapitulyasiya sənədini - üçtərəflı razılışmanı imzalamaya məcbur etdiyini dedi.

Minsk üçlüyünü təmsil edən dövlətlər demokrat qiyafəsində hakimiyyətə gələn Paşinyanın göz qırpmında faşist ideologiyası ilə silahlanmasına, onun azgrün və təxribatçı hərkətlərinə, sərsəm bəyanatlarına, Qarabağa nasist lideri kimi səfərlər etməsinə reaksiya vere, bunun beynəlxalq hüquqla uzlaşmadığını deyə bilərdilər. Lakin təəssüf ki, bütün Ermənistən dövlətini vəba kimi cənginə alan erməni faşizmini görmək istəyənlər tapılmadı. Əksinə, 44 günlük müharibə ərzində Paşinyanın zəng etdiyi liderlərin və digər beynəlxalq qurumların təmsilciliyi işgalçı dövlətə yerini göstərmək əvəzinə Azərbaycana təsir göstərməyə çalışıldılar.

Azərbaycan Prezidenti 44 günlük müharibədə dəfələrlə Ermənistəni sülhə çağırıdı, başa saldı ki, işgalçı dövlət müharibəni dayandırmalı, əraziləri tərk etməli, nahaq qırğınlara yol verməməlidir. Lakin faşizmin əsarətinə düşən ermənilər özlərini hamidan üstün mifik ali irq saydıqlarına, qələbəyə sahib çıxacaqlarına əmin olduqlarına görə sülhə imza atmağı ağıllarına belə getirmədlər. Ermənistən başqalarının aqibətinə yazmaq istədiyi məglubiyyətin üçurularına özü yixildi. Lakin Azərbaycan bu müharibədə sona qədər özünü ləyaqətlə apardı, müharibənin bütün qaydalarına, beynəlxalq hüququn müdдələlərinə əməl etdi, dinc əhaliyə qarşı silah əvvirmədi, Kəlbəcərdə boşaldımlı əraziləri tərk edənlərə əlavə vaxt da verdi. Baxmayraq ki, erməni silahlı quldur dəstələri birinci Qarabağ müharibəsində Kəlbəcərdə etnik təmizləmə apararkən azərbaycanlılara əmanlıq divan tutmuş, dinc əhalini qətlə yetirmiz, işgal etdiyi ərazilərdə uşaqlara, qadınlara və qocalara belə, rəhm etməmişlər. Bu davra-

nış yalnız Kəlbəcərdə yox, bütün işgal edilmiş ərazilərdə xüsusi qəddarlıqla nümayiş etdirilmişdi. İndi isə işgal olunan yaşayış məskənlərində qeyri-qanuni məskunlaşan ermənilər tikmədiyi evləri yandırdılar, hər şeyi dağıdırlar, məşələri qırıb od vurdular, su elektrik stansiyalarını sıradan çıxardılar.

Dövlət başçısı qəbulda ermənilərin 28 il ərzində törətdikləri bütün vəhşilikləri detalları nadək sadalamaqla yanaşı, buna siyasi qiymət də verdi. Prezident çıxışı ilə həm də Minsk üçlüyünün və digər beynəlxalq qurumların fəaliyyətsiz mövqeyinin hansı faciələrə səbəb olmasını aydın izah etdi. Əger beynəlxalq qurumlar və böyük gücər 28 il əvvəl ədalətli mövqə sərgiləsəydi, işgalçı dövlətin maraqlarını müdafiə etməsəydi bundan hamidən çox Ermənistən fayda görə bilərdi. Belə ki, savaşa can atan işgalçi dövlətin 10 mindən yuxarı əsgəri məhv oldu. Hələ də 10 minlərle yaralını müalicə etməyə imkanı çatmır. Nehayət, ordusu darmadağın edildi və işgal altında saxlaşdırılan torpaqlardan it kimi qovuldu. Təəssüf ki, kimse ona bu uzun illər ərzində faşizm ideyaları ilə yolu xamagın nə dərəcədə təhlükeli olduğunu demədi, heç bir dövlət erməni nasistlərinə ucalıdan abidələrin sökülməsini tələb etmədi. Əksinə, ermənilər bəziləri tərəfinən dəstekləndi.

Dövlət başçısı çıxışında işgal edilmiş ərazilərdə ağlaşılmaz vəhşiliklərin törədildiyini, her şeyin yerlə yeksan edildiyini, hətta birçə salamat binanın qalmadığını qeyd etdi: "Mən Azərbaycan xalqı ilə açıq və səmimi olduğum kimi, sizinlə də eyni dərəcədə açıq və səmimi danışmaq istəyirəm. Bütün bu 44 gün ərzində mən xalqa yalnız həqiqəti söyləyirdim. Paşinyan isə həm xalqına, həm də gündə bir neçə dəfə zəng etdiyi tərəfdəşlərinə yalan danışdı. O, bu gün də yalan danışmağa davam edir".

Prezident İlham Əliyev mühəribə zamanı beynəlxalq mediaya verdiyi çoxsaylı müsahibələrinde olduğu kimi bu görüşdə də qeyd etdi ki, Azərbaycan erməni xalqı ilə yox, ərazilərimizi işgal edən cinayətkarlarla döyüşür. Bu gün

Azərbaycanda minlərlə erməninin yaşadığı kimi Qarabağ erməniləri də öz evlərində təhlükəsizlikdə və əmin-amanlıqla yaşaya bilərlər: "Biz mühəribədən sonra ermənilərin əvvəl yaşadıqları kəndlərin vəziyyətini görürük. Orada səfalet hökm sürüb. İnsanlar oradarda inanılmaz şəraitdə yaşayıblar. Bəs bu işgalin məqsədi nə idi? Nə üçün ermənilər öz xalqının nümayəndələrini uzun illər ərzində orada qul kimi saxlayırdılar? Bilmirəm, görmüsünüz, yoxsa yox, mühəribənin ilk günlərində Azərbaycan Ordusunu ermənistən ordusunun səngərlərinə daxil olanda, orada məhv edilmiş işgalçılardan bəzilərinin bir-birinə zəncirləndiyinin şahidi oldu. Bu, şokedic videolar id. Yəni, onlar insanları səngərdə durmağa məcbur edirdilər. Qaçmaq, mövqelərinin tərk etmək istəyənlərin qarşısı belə alındı".

Gəncənin ballistik raketlə atəşə tutulması, Bərdə və Tərtər şəhərlərinin kasetli və fosforlu sursatla bombardman edilməsi, işgal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırılma ağır hərbi cinayətlər olsa da, erməni vandalları bu barədə fəxrə danişirdilər. Sarkisyan və Köçəryan, son zamanlar isə Paşinyan da bütün beynəlxalq tədbirlərdə cinayətkar olduğunu unudaraq, əlbəyaxa döyüşlərdən qalib çıxan antik Roma sərkərdələri kimi poza verirdilər.

Azərbaycan Prezidenti çıxışında bir daha Sarkisyan və Köçəryan ordusunun məğlub edildiyini və 30 il ərzində törədilən hərbi cinayətlərin araşdırıldığını, bu məqsədə beynəlxalq tərəfdəşlərin da dəvət edildiyini vurgulayaraq bir dəha diplomatlara üzünü tutdu: "Eyni zamanda, Minsk qrupunun həmsədrleri işgal olunmuş ərazilərə dəfələrlə sefər etmişlər və Ermənistən rejiminin hərbi cinayətlərinin şahidi olmuşlar. Şəhərlərimizin tam dağıdılmışının şahidi olmuşlar. Söhbət yalnız Ağdam və Füzulidən getmir, Cəbrayıldə eyni vəziyyətdədir. Kəlbəcər və Laçında onlar bəzi evlərdən yalnız məskunlaşmaq üçün istifadə edirdilər. Qubadlı ilə Zəngilanda onlar suriyalı erməniləri yerləşdirməyi planlaşdırırdılar və onlardan muzdlular kimi istifadə edirdilər. Əlimizdə ermənilərin is-

tifadə etdiyi muzdlular barədə saysız-hesabsız faktlar var".

Azərbaycan Prezidenti BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqışının niyə həll olundığını bir sual kimi ortaya qoyma: "BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü öz imkanlarından, potensialından istifadə edə bilmədi ki, ermənilər çıxmaga məcbur olsun. Hətta bəzi ərazilərdən çıxara bilmədi. Onlar bacarmadı, yoxsa istəmədi? Bu, açıq sual olaraq qalır".

İlham Əliyev münaqışının hərbi həllinin olmasını israrla inkar edən nüfuzlu beynəlxalq qurumların, yüksək rütbəli rəsmilərin də anlaşılmayan mövqeyine toxunaraq bildirdi ki, onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq isteyirdilər.

Məsələnin hərbi həlli Ermənistəni kapitulyasiya aktına imza atmağa vadar etdi: "Biz onları məcbur etdik, Minsk qrupu yox! Biz və Prezident Putin. Bu, reallıqdır. Prezident Putinin müdaxiləsi və səyləri olmasayı, bu gün, ehtimal ki, vəziyyət başqa cür olardı".

Ermənistən dövlətini ağılsız və düşüñülməmiş işgalçılıq ambisiyaları möglubiyyətə apardı. Bu gün Yerevanda və bütün dünyada erməni alimləri, politoloqları və hərbi ekspertləri biabırçı möglubiyyətin səbəblərini araşdırırlar. Lakin onlardan heç kimin ağlına gəlmir ki, möglubiyyətin başlıca iki səbəbi mövcuddur: ermənilərə heç bir dəxli və aidiyəti olmayan böyük Ermənistən ideyası və bu ölkədə 100 ildən artıqdır kök salan faşist ideologiyasının bütün ermənilərin beyninə yeridilməsi.

Xilas yolu sadədir. Ermənistən faşist ideologiyası ilə yolu xamagın dərk etməlidir. Erməni diasporunun aqressiv fəaliyyətinə son qoyulmalıdır.

Azərbaycan üçün isə mühəribə arxada qalan mərhələdir. Dövlət başçısı regionun gələcəyini düşünür, işgal edilmiş əraziləri canlandırmaq üçün konkret adımlar atır.

**Bahadur İMANQULİYEV,
"Azərbaycan"**